

Terror İranın dövlət siyasətinə çevrilib

Tarixən terror yuvası olmuş İran öz mahiyyətini növbəti dəfə də göstərdi və əfsus ki, bu dəfə qonşu dövlətin terror xislətinin acısını Azərbaycan çəkdi.

"Kalaşnikov" avtomatı ilə silahlanmış terrorçu Yasin Hüseynzadə 27 yanvar 2023-cü il tarixində, səhər saatlarında Tehranda ölkəmizin səfirliyinin binasına hücum edərək diplomatik xidmət əməkdaşlarını atəşə tutdu. Bu xain əməl nəticəsində səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu. Səfirliyin bir neçə əməkdaşı isə yaralandı və hazırda müalicələrini davam etdirməkdədirlər. Bu hadisə dünya ölkələrinin böyük hiddət və qəzəbinə səbəb oldu.

Terror İranın dövlət siyasətinə çevrilib

Əvvəl 1-ci səh.

Terror əməli əvvəlcədən planlaşdırılıb

İran dövləti ilk rəsmi açıqlamalarından bunun ailə-məişət zəminində baş verdiyini iddia etsə də, hadisənin terror əməli olduğu və qabaqcadan planlaşdırılaraq həyata keçirildiyi göz öndədir.

Hazırda İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün yenə də məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin möşət hadisəsi olması, guya terrorçunun həmin əraziyə uşaqları ilə gələməsi və sairə bu kimi yalanlar tirajlayır. Bütün bunların məqsədi İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırmaq, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalasdırmaqdır.

Bir faktı da qeyd edək ki, İran dövləti diplomatlar üçün həmişə təhdid mənbəyi olub. "Elçiyyə zaval yoxdur" demişlər ata-babalarımız. Əfsuslar olsun ki, bu deyim İranda heç zaman keçərlər olmayıb. Əksinə, həm özünün terrorcu yuvası olması, həm də dünyanın müxtəlif ölkələrinə terror təşkilatlarına maddi və mənəvi dəstək verən əsas ölkələrdən biri kimi tanınması ilə terror dövləti imicini qazanmış İran həmişə bu ölkədəki səfirliliklər, diplomatik nümayəndəliklər üçün ən böyük təhdid mənbəyi rolunda çıxış edib.

İranda tarixən heç bir səfirliliyin, diplomatik nümayəndəliyin, eləcə də əcnəbi vətəndaşların toxunulmazlığına zəmanet olmayıb və bu gün də yoxdur. Diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyasının müddəalarına görə ərazisindəki diplomatik nümayəndəlikləri, onların əməkdaşlarını qorunaklı olan İran nəinki bu öhdəliyini yerinə yetirmək iqtidarında deyil, əksinə, bir çox halda özü onlara qarşı terror hərəkətlərinin əsas sifarişçi qismində görünür. Azərbaycanın İrandakı səfirliliyinə edilən silahlı hücum və bu terror aktını ört-basdır etmək üçün rəsmi Tehrənин uydurduğu yalanlar tarixin müxtəlif dönenmlərində bu ölkədə elçiliklər, başqa ölkələrin elçilərinə qarşı həyata keçirilən cinayət əməllərinə dair faktları yada salır. Maraqlısı budur ki, bu faktların, demək olar ki, hamisi bir-birinə oxşayır. İran dövləti baş verənlərin məsuliyyətindən yaxasını kənara çəkməyə çalışaraq bu hadisələrin guya dövlətlə heç bir əlaqəsi olmayan fördələr və qruplar tərefindən törədildiyini iddia etməyə çalışır. Amma ssenarilərin, motivlərin oxşarlığı, bu hadisələrin İran dövlətinin həmin səfirliliklərin aid olduğu dövlətlərlə münasibətlərinin gərginləşdiyi dövrlərə təsadüf etməsi və sairə kimi epizodlar aradakı zaman fərqindən asılı olmayaraq bütün bunların eyni "oçaqda" hazırlanlığını və həyata keçirildiyini göstərir.



İranda səfirliliklərə silsilə hücumlar

Yanvarın 27-də Azərbaycan səfirliliyinə edilən silahlı hücumla bağlı müzakirələr səngimək bilmir. Bu zaman bir çox ekspertlər tarixə nəzər salaraq hələ 1829-cu ildə bir qrup Tehran sakininin Rusiya səfirliliyinə hücumunu yada saldılar. Onda İran və çar Rusiyası arasındakı münasibətlər qaydasında deyildi. 1828-ci ildə bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra da gərginliklər müəyyən səviyyələrdə davam edirdi. Müqavilənin imzalanmasından sonra Aleksandr Qriboyedov yenice Rusyanın İrandakı səfiri təyin edilmiş və 1828-ci ilin payızında səfirlilik heyəti İrana gəlmişdi. Qriboyedovun əsas missiyası İran şahını sülh müqaviləsinin maddələrini yerinə yetirməyə məcbur etmək, xüsusən İranın Rusiyaya təzminat ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyin icrasını nəzarətdə saxlamaq idi. Bu dövrdə İrandakı ermənilər də yaranmış vəziyyəti fürsət bilir, yaramaz xislətləri ilə durumdan yaranaraq Arazın bu tayına keçib Qarabağda yerləşməyə çalışırdılar. İran şahının hərəməğası və şahın qiymətli daşlarının qorunduğu xəzinəsinin baş xəzinədarı erməni Mirzə Yaqub Mərkəyanın qaçıb səfirlilikdə gizlənməsi və ondan az sonra şahın qohumu sədrəzəm Allahyar xanın hərəmindən iki erməni qadının rus missiyasına sığınması İranın dövlət səviyyəsində terrora əl atması ilə nəticələndi. 1829-cu il yanvarın 30-da, yeni tarixlə fevralın 11-də Əliyar xanın başçılığı ilə bir qrup Tehran sakini Rusiya səfirliliyinin binasına hücum etdi. Səfirliliyin 35 kazakdan ibarət mühafizə qrupu, bütün əməkdaşları öldürdü. Terrorçu dəstə Qriboyedovu parça-parça etmişdi. Onun cəsədi yalnız 1818-ci ildə Aleksandr Yakuboviçlə dueldə aldığı köhnə yarasından tanımaq olmuşdu.

İran başbilənlərinin yönəldikləri terror qruplarının təhriki ilə hərəkət edən kütłə oxşar əməli 1979-cu il noyabrın 4-də ABŞ-nin bu ölkədəki səfir-

liyinə qarşı da həyata keçirdi. Onda Ayetullah Xomeyni yenica hakimiyyətə gəlmiş, İran şahı Rza Pəhləvi ölkədən qaçaraq ABŞ-yə sığınmış və xərçəng xəstəliyindən müalicə üçün New Yorkdakı xəstəxanalardan birində yerləşmişdi. Həmin gün əsasən tələbələrin iştirakı ilə "Amerikaya ölüm!", "Şahı bizə verin!" şəhərərək səsləndirilərək ABŞ-nin Tehrandakı səfirliliyinə basqın edildi. Səfirliliyin 66 əməkdaşı girov götürüldü. Onlardan 13 nəfəri sərbəst buraxılsa da, qalanları düz 444 gün girovluqda saxlanıldı.

İranda diplomatik nümayəndəliklərə qarşı vaxtaşırı hücumlar XXI əsrə də davam etməkdədir. Məsələn, 2006-cı il fevralın 7-də Danimarkanın Tehrandakı səfirliliyinə hücum edilmiş, kütłə səfirlilik binasına daş, molotov kokteyli yağıdışmış, hətta divardan dırmanaraq səfirlilik əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərmüşlər, yanğınlar törətmüşlər. Kütłəvi qətlərin qarşısı yalnız polis müdaxiləsi nöticəsində alınmışdı.

2011-ci ilin noyabrında isə Britaniyanın Tehranın mərkəzindəki səfirliliyi "Bəsic" yaraqlılarının hücumuna məruz qalmışdı. Proseslərin gedişi hadisənin İran rejiminin razılığı əsasında baş verdiyini göstərmişdi.

2016-cı il yanvarın 2-də isə İranın əli dini lideri Əli Xameneinin tərəfdarları və "Bəsic" üzvləri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliliyinə və Məşhəddəki konsulluğuna hücum etmişlər. Diplomatik nümayəndəliyin əmlakı talan olunmuşdur.

Azərbaycanın Londondakı səfirliliyinə hücumu da İran təşkil edib

Ssenarilərin oxşarlığı ötən ilin avqustunda Azərbaycanın Böyük Britaniyadakı səfirliliyinə hücum edən dəstənin də rəsmi Tehran tərefindən yönəldirildiyini, bu xain hücumun sıfarişinin İran başbilənlərindən gəldiğini göstərir. Ölkəmizin Tehrandakı səfirlilik binasına avtomat silahla hücum edən İran

vətəndaşı Yasin Hüseynzadənin də İranın xüsusi xidmət orqanları, xüsusi SEPAH-la əlaqələrinin olmasına dair ciddi gümanlar var. Səfirliliyin mühafizəçilərindən biri - Vüsal Tağıyev silahlı terrorçunu əliyən zərərsizləşdirməsəydi, belə görünürdü ki, terrorist bütün səfirlilik əməkdaşlarını, onların həmin binada yaşayan ailə üzvlərini qətlə yetirəcəkdi.

Hər bir halda Azərbaycan tərəfi rəsmi Tehrəndən məsələ ilə bağlı obyektiv araşdırma gözləyir, amma İranın bunu edəcəyinə ümidişlər çox azdır. Həzirdə terror hadisəsinin təhqiqatı istiqamətdə operativ addımların atılmaması, terroruya münasibətdə göstərilən qeyri-adəkvat davranışlar, uydurulan yalanlar bunun göstəricisidir. Məntiq və hadisələrin qanuna uyğunluğu isə deyir ki, Azərbaycan səfirliliyi əməkdaşlarına və onların timsalında Azərbaycan dövlətinə qarşı törədilmiş terror əməli bu günə kimi İranda aparılan anti-Azərbaycan təbliğatının, bu istiqamətdə qurulmuş məqsədli fəaliyyətin nəticəsidir. İranın səfirliliklərə qarşı hücum əməllərini artıq BMT səviyyəsində gündəmə gətirmək, terroruya layiq olduğu yeri göstərmək vaxtidır.

Şəhidlərimizin qanında İranın əli var

İranın Azərbaycan şəhidlərinin qanında əlinin olduğu bir həqiqətdir. İran dövləti Birinci Qarabağ müharibəsində də, ikinci Qarabağ müharibəsində də Ermənistana kəşfiyyat materialları öürüb. Azərbaycan Ordusunun irəliləməsinə bütün mümkün vasitələrlə maneçilik törədib və bununla minlərlə igid övladımızın qanına bais olub. Yanvarın 27-də isə İran belə bir xain əməli özü açıq şəkildə nümayiş etdirdi. Dövlət səviyyəsində təşkili şübhə doğurmayan terror aktı ilə azərbaycanlı zabit Tehrən mərkəzində şəhid edildi. Zabitimizin ölümündə birbaşa ən böyük günah İran dövlətinin üzərindədir.

*İradə ƏLİYEVA,
"Azərbaycan"*